

# QHT-lərin nəzərinə! Risklərin qiymətləndirilməsi ilə bağlı nümunə

Hörmətli QHT-lər,

Bildiyiniz kimi, QHT-lərdən Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə qeyri-hökumət təşkilatlarına nəzarət orqanı qismində nazirlik tərəfindən sahəvi risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün institusional risk qiymətləndirilməsinin nəticələrinin qısa müddət ərzində Ədliyyə Nazirliyinə təqdim olunması xahiş olunmuşdur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.

Həmçinin qeyri-hökumət təşkilatları institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.

Qeyd edilməlidir ki, sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri şəxslər tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar.

QHT-lərə tövsiyyə olaraq aşağıdakı nümunəni nəzərinizə çatdırırıq. Təbii ki, sənəddəki risk qiymətləndirmə nəticələri şərti xarakter daşıyır və QHT-lərin özləri tərəfindən risk səviyyəsi nəticəsi qiymətləndirilir. Həmçini sənədə məqbul bildiyiniz əlavə və düzəlişləri də edə bilərsiniz.

Nümunə ilə aşağıda tanış ola bilərsiniz:

---

## İctimai Birliyi

### İnstitusional Risk Qiymətləndirilməsi – Nəticələrin Hesabatı

Tarix: 10 Aprel 2025

**Təqdim olunur:** Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə

---

#### 1. Giriş

İnstitusional risk qiymətləndirilməsi \_\_\_\_\_ İctimai Birliyinin fəaliyyətində potensial risklərin vaxtında müəyyən edilməsi və onların azaldılması məqsədilə aparılmışdır. Qiymətləndirmə əsasən idarəetmə, maliyyə, hüquqi və fəaliyyət riskləri təhlil olunmuşdur.

---

#### 2. Qiymətləndirmənin Məqsədi

- Təşkilatın fəaliyyətində institusional davamlılığa mane ola biləcək risklərin müəyyən edilməsi;
  - Risqlərin səviyyəsinin qiymətləndirilməsi (aşağı, orta, yüksək);
  - Tədbirlər planının hazırlanması.
- 

#### 3. Risk Kateqoriyaları və Nəticələr

| Risk Kateqoriyası  | Təsvir                                            | Risk Səviyyəsi | Təvsiyə olunan tədbirlər                 |
|--------------------|---------------------------------------------------|----------------|------------------------------------------|
| 1. İdarəetmə Riski | İdarə Heyəti və struktur bölmələrin fəaliyyətində | Orta           | İllik strateji planların hazırlanması və |

| <b>Risk Kateqoriyası</b>                  | <b>Təsvir</b>                                                                      | <b>Risk Səviyyəsi</b> | <b>Təvsiyə olunan tədbirlər</b>                                                                 |
|-------------------------------------------|------------------------------------------------------------------------------------|-----------------------|-------------------------------------------------------------------------------------------------|
|                                           | koordinasiya problemləri.                                                          |                       | struktur daxili hesabatlılığın artırılması.                                                     |
| <b>2. Maliyyə Riski</b>                   | Donor vəsaitlərinin düzgün uçotu və hesabatlılığı ilə bağlı potensial çətinliklər. | Orta                  | Maliyyə siyasəti sənədi yenilənməli, daxili audit həyata keçirilməlidir.                        |
| <b>3. Hüquqi Risklər</b>                  | Müqavilələrdə və layihə sənədlərində hüquqi qeyri-müəyyənliklər.                   | Aşağı                 | Hüquqşünas tərəfindən sənədlərin öncədən yoxlanılması sistemi tətbiq olunmalıdır.               |
| <b>4. Etibarlılıq və reputasiya riski</b> | KİV-də yanlış məlumatların yayılması və ictimaiyyətlə zəif kommunikasiya.          | Orta                  | Mətbuatla iş siyasəti hazırlanmalı və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs təyin olunmalıdır. |
| <b>5. İnsan resursları riski</b>          | Əsas vəzifəli şəxslərin dəyişkənliyi və işçi axını.                                | Aşağı                 | Motivasiya və inkişaf proqramları tətbiq olunmalıdır.                                           |
| <b>6. Layihə idarəçiliyi riski</b>        | Layihələrin icrasında gecikmələr və resurs çatışmazlığı.                           | Orta                  | Layihə idarəetməsi üzrə təlimlər keçirilməli, ehtiyat plan hazırlanmalıdır.                     |

#### 4. Ümumi Qiymətləndirmə

Hazırda \_\_\_\_\_ İctimai Birliyi üçün risk səviyyəsi “**Orta**” olaraq qiymətləndirilir. Müvafiq tədbirlər həyata keçirildiyi halda risklərin təsiri minimuma endirilə bilər.

---

## 5. Təvsiyələr

1. Risklərin idarə olunması üzrə Daxili Siyasət sənədinin hazırlanması;
  2. Müntəzəm olaraq risk qiymətləndirmə sessiyalarının keçirilməsi;
  3. Əməkdaşların risklərin idarə olunması ilə bağlı maarifləndirilməsi;
  4. Hesabatların illik Əlavə Risk Qiymətləndirmə hesabatı formasında hazırlanması.
- 

**Tərtib etdi:**

\_\_\_\_\_

Sədr

\_\_\_\_\_ İctimai Birliyi

**Əlaqə:**

☎ (+994 XX) XXX XX XX

✉ \_\_\_\_\_@\_\_\_\_\_